



Azərbaycan Respublikası adından
Q Ə T N A M Ə
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası

XXXX-cu il

Bakı şəhəri

Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə,
Etibar Qəzənfər oğlu Nəbiyev və Rəqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə,
Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə,
Ərizəçinin nümayəndəsi XXXX oğlunun iştirakı ilə,
Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin maraqlı şəxs XXXX oğluna qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXXX/XXXX sayılı, XXXX-cu il tarixli qətnaməsindən maraqlı şəxs XXXX oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq

müəyyən etdi:

Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti maraqlı şəxs XXXX oğluna qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12.125,95 manat məbləğində vergi borcunun ödənilməsinə təmin etmək üçün XXXX oğlu (doğulduğu tarix-12 avqust 1978-ci il, doğulduğu yer-Azərbaycan, Qazax, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-XXXX, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi XXXX) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün XXXX-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan XXXX oğlunun (VÖEN: XXXX) 12125,95 manat məbləğində (o cümlədən, vergilər üzrə 10769,06 manat, faizlər üzrə 1356,89 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən XXXX-ci il tarixli 1839020079933700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXXX/XXXX sayılı, XXXX- ci il tarixli qərarı ilə Azərbaycan Respublikası 2 sayılı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı XXXX oğlunun cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı "Vergi borcunun silinməsi" tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin XXXX oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki iş üzrə icraat dayandırılmışdır.

Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXXX/XXXX sayılı, XXXX-ci il tarixli qərardadı ilə şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-XXXX/XXXX nömrəli, XXXX-cu il tarixli qərardadı ilə şikayət təmin edilərək, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin XXXX-ci il tarixli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXXX/XXXX sayılı, XXXX-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi borcunun yaranmasına səbəb olmuş XXXX-ci il tarixli, 1839020079933700 sayılı qərar hal-hazırda mübahisələndirilmişdir. Həmin inzibati işə baxılıb qurtaranadək hazırkı işin icraatı dayandırılmalıdır.

Ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

İş üzrə maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 376.2-ci maddəsinə rəhbər tutaraq maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir.

Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

Birinci instansiya məhkəməsi işdə olan yazılı sübutlar əsasında müəyyən etmişdir ki, XXXX oğlunun XXXX-ci il tarixə 12.664,41 manat vergi borcu vardır və vergi ödəyicisinə XXXX-ci il tarixinə yaranmış vergi borcunun ödənilməsi barədə 1839020079933700 nömrəli bildiriş göndərilmişdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi orqanlarının hüquqlarıdır.

Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin

ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə müvafiq qaydada təsdiqlənmiş formada şəxsi hesab və rəqəsinəndən çıxarış əlavə olunmuşdur ki, bu sənəddə vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması öz təsdiqini tapmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində də təsbit olunmuşdur ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Göründüyü kimi borc əsassız hesab edildiyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsini təmin edəcəkdir.

Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs XXXX oğlunun apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXXX/XXXX sayılı iş üzrə XXXX-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.